

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _____AZSİĞORTA ASC_____

Hesabat dövrü _____01.01.2024 - 31.12.2024_____

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	9 093 252,59
A2	birbaşa sığorta üzrə sığorta haqları	8 577 603,83
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	450 835,83
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	0,00
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	64 812,93
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	963 696,46
A7	İnvestisiya gəlirləri üzrə	2 201 894,07
A8	Subroqasiya gəlirləri	321 839,83
A9	Sair gəlirlər	452 362,40
B1	CƏMİ GƏLİRLƏR	13 033 045,35
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	3 627 366,65
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	1 527 258,39
C3	qaytarılan sığorta haqları üzrə	37 512,71
C4	tənzimləmə xərcləri	292 637,00
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1 711 135,92
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	58 822,63
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	0,00
C8	İşlərin aparılması xərcləri	5 865 544,86
C9	Sair xərclər	1 380 827,71
D1	CƏMİ XƏRCLƏR	10 873 739,22
E1	Maliyyə mənfəəti (zərəri)	2 159 306,13
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	2 159 306,13
E4	Mənfəət vergisi	465 747,07
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1 693 559,06